

Peşə birlikləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir, müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.

1-ci fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.0.1. **peşə birliyi** - sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin iqtisadi və peşə mənafeələrini müdafiə etmək, onların bir-biri və istehlakçılar ilə münasibətlərində dürüstlüyü və etimadı təmin etmək, istehlakçılara daha keyfiyyətli xidmət göstərmək, sahibkarlıq fəaliyyətinin və peşənin ümumi mənafeələrə uyğun olaraq inkişafını təmin etmək məqsədi ilə yaradılmış, üzvlüyə əsaslanan eyni sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərini birləşdirən qeyri-kommersiya təşkilatıdır;

1.0.2. **peşə birliyinin üzvləri** - eyni sahibkarlıq və ya peşə fəaliyyəti subyektləridir;

1.0.3. **sahibkarlıq fəaliyyəti subyektləri** - sahibkarlıq fəaliyyəti subyektini kimi qeydiyyatdan keçmiş fiziki şəxslərdir;

1.0.4. **peşə fəaliyyəti subyektləri** - müvafiq peşə fəaliyyəti ilə peşəkarcasına məşğul olan fiziki şəxslərdir;

1.0.5. **kompensasiya fondu** – üzvlüyə əsaslanan eyni və ya oxşar sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin istehsal etdiyi malların (işlərin, xidmətin) istehlakçıları və digər şəxslər qarşısında əmlak məsuliyyətinin təmin edilməsi məqsədi ilə peşə birliyi tərəfindən yaradılan fondur.

Maddə 2. Peşə birlikləri haqqında qanunvericilik

2.1. Azərbaycan Respublikasında peşə birliklərinin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

2.2. Bu Qanun qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının, investisiya fondlarının, investisiya fondlarını idarə edən şirkət və ixtisaslaşdırılmış

depozitarilərin, qeyri-dövlət pensiya fondlarının, kredit təşkilatlarının, mənzil tikinti kooperativlərinin, auditor və vəkillik fəaliyyətinin peşə birliklərinə şamil olunmur.

Maddə 3. Peşə birliyinə üzvlük

3.1. Azərbaycan Respublikasının qanunvericiliyində ayrı-ayrı peşə birlikləri üçün başqa qayda müəyyən edilməmişdirsə, peşə birliklərində sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyü könüllüdür.

3.2. Müxtəlif növ sahibkarlıq fəaliyyəti və ya peşə fəaliyyətini həyata keçirən subyekt bir neçə peşə birliyinin (əgər bu növ sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərini birləşdirən peşə birlikləri mövcuddursa) üzvü ola bilər.

3.3. Eyni növ sahibkarlıq və ya peşə fəaliyyətini həyata keçirən subyekt bu növ sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərini birləşdirən yalnız bir peşə birliyinin üzvü ola bilər.

3.4. Peşə birliyinə üzvlük peşə sahələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi standart və tələblər əsasında peşə birliyinin nizamnaməsində təsbit edilən tələblərə və meyarlara uyğun həyata keçirilir. Peşə birliyinin müəyyən etdiyi tələblər və meyarlar qanunvericiliyə zidd olmamalı və müvafiq icra hakimiyyətinin bu sahədə müəyyən etdiyi tələbləri məhdudlaşdırmamalıdır.

2-ci fəsil

PEŞƏ BİRLİKLƏRİNİN YARADILMASI VƏ DÖVLƏT QEYDİYYATI

Maddə 4. Peşə birliyinin yaradılması

4.1. Peşə birliyinin yaradılmasının ümumi prinsipləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

4.2. Peşə birliyi yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır:

4.2.1. ayrı-ayrı peşə birliklərinin yaradılması ilə bağlı qanunvericilik aktlarında ayrı qayda müəyyən olunmayıbsa, peşə birliyi özündə müəyyən növdən olan azı otuz sahibkarlıq və ya peşə fəaliyyəti subyektini birləşdirməlidir;

4.2.2. peşə birliyi tərəfindən onun hər bir üzvünün mallarının (iş, xidmət) istehlakçıları və digər şəxslər qarşısında əlavə əmlak məsuliyyəti bu Qanunun 18-ci maddəsinə uyğun olaraq peşə birliyinin kompensasiya fondunun yaradılması ilə təmin edilməlidir.

4.3. Peşə birliyinin Nizamnaməsində onun üzvü ola bilən sahibkarlıq fəaliyyəti və peşə fəaliyyəti subyektləri müəyyən edilməlidir.

Maddə 5. Peşə birliyinin dövlət qeydiyyatı

5.1. Peşə birliyi dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir.

5.2. Peşə birliyinin dövlət qeydiyyatı və dövlət reyestri "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

5.3. Bu Qanunun 4.2-ci maddəsində müəyyən olunmuş tələblərə müvafiq olaraq peşə birliyinin dövlət qeydiyyatı üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulardan əlavə aşağıdakı məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilir:

5.3.1. peşə birliyi tərəfindən həyata keçirilən sahibkarlıq və ya peşə fəaliyyətinin növü göstərilməklə üzvlərinin siyahısı;

5.3.2. peşə birliyi üzvlərinin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları və digər şəxslər qarşısında məsuliyyətin təmin olunmasına zəmanət verən sənədlər.

Maddə 6. Peşə birliyinin dövlət qeydiyyatının ləğvi

6.1. Peşə birliyinin dövlət qeydiyyatının ləğvi üçün əsas aşağıdakılardır:

6.1.1. peşə birliyi tərəfindən onun dövlət reyestrindən çıxarılması haqqında ərizənin verilməsi;

6.1.2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı.

6.2. Bu Qanunun 4.2-ci maddəsinin tələblərinə uyğun olmayan peşə birliyi müvafiq icra hakimiyyəti orqanına bu barədə yazılı ərizə (birliyin dövlət reyestrindən çıxarılması üçün əsasların yaranma tarixi göstərilməklə) verməlidir. Ərizənin təqdim olunduğu gündən iki ay müddətində ərizədə qeyd edilmiş əsasa görə peşə birliyinin dövlət qeydiyyatı ləğv edilə bilməz. Bu müddətdə peşə birliyi bu Qanunun 4.2-ci maddəsində qeyd edilmiş tələblərə uyğunluğunu təmin edə bilmədikdə müvafiq icra hakimiyyəti orqanı peşə birliyinin dövlət reyestrindən çıxarılması tələbi ilə məhkəməyə müraciət edir.

6.3. Peşə birliyinin dövlət reyestrindən bu maddədə nəzərdə tutulmuş əsaslardan başqa digər əsaslarla çıxarılmasına yol verilmir.

Maddə 7. Peşə birliyinin idarəetmə orqanları

7.1. Peşə birliyinin idarəetmə orqanları aşağıdakılardır:

7.1.1. peşə birliyi üzvlərinin ümumi yığıncağı;

7.1.2. peşə birliyinin idarə heyəti;

7.2. Peşə birliyinin idarəetmə orqanlarının yaradılması, fəaliyyət qaydası və səlahiyyətləri peşə birliyinin nizamnaməsi ilə müəyyən edilir.

7.3. Peşə birliyinin idarə heyətinin qərarı ilə müvəqqəti və ya daimi əsaslarda digər orqanlar yaradılır.

Maddə 8. Peşə birliyinin üzvlərinin ümumi yığıncağı

8.1. Peşə birliyinin üzvlərinin ümumi yığıncağı peşə birliyinin bu Qanunla onun səlahiyyətlərinə aid edilmiş peşə birliyinin fəaliyyətinin bütün məsələlərini müzakirə etmək səlahiyyətlərində olan ali idarəetmə orqanıdır.

8.2. Peşə birliyi üzvlərinin ümumi yığıncağı peşə birliyinin nizamnaməsi ilə müəyyən olunmuş dövriliklə və qaydada çağırılır.

8.3. Peşə birliyi üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakı məsələlər aiddir:

8.3.1. Peşə birliyinin nizamnaməsinin təsdiq olunması, ona dəyişikliklər edilməsi;

8.3.2. Peşə birliyinin idarə heyəti üzvlərinin seçilməsi, onun səlahiyyətlərinin və ya ayrı-ayrı üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

8.3.3. İntizam tənbeh tədbirlərinin, onların tətbiqinin qayda və əsaslarının, peşə birliyi üzvləri tərəfindən peşə birliyinin standartlarının və qaydalarının tələblərinin pozulması haqqında işlərin müzakirəsi qaydalarının təsdiq olunması;

8.3.4. Peşə birliyinin fəaliyyətinin prioritet istiqamətlərinin, onun əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən olunması;

8.3.5. Peşə birliyinin idarə heyətinin hesabatının təsdiq olunması;

8.3.6. Peşə birliyinin smetasının təsdiq olunması, ona dəyişikliklər edilməsi, peşə birliyinin illik mühasibat hesabatının təsdiq olunması;

8.3.7. Peşə birliyi haqqında məlumatların peşə birliyinin dövlət reyestrindən könüllü şəkildə çıxarılması haqqında qərarın qəbul edilməsi;

8.3.8. Peşə birliyinin yenidən təşkili və ya ləğvi haqqında qərarın qəbul edilməsi, ləğvedicinin və ya ləğvetmə komissiyasının təyin olunması;

8.3.9. Peşə birliyinin üzvlüyündən çıxarılma haqqında qərardan peşə birliyi üzvlüyündən xaric edilmiş şəxsin şikayətinə baxılması və bu cür şikayət üzrə qərarın qəbul edilməsi.

Maddə 9. Peşə birliyinin idarə heyəti

9.1. Peşə birliyinin idarə heyəti peşə birliyinin üzvləri olan fiziki şəxslərin nümayəndələri sırasından formalaşır. Peşə birliyinin idarə heyəti üzvlərinin say tərkibinin minimum həddi nizamnamə əsasında müəyyən olunur. İdarə heyətinin iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

9.2. Peşə birliyinin idarə heyətinin hər bir üzvü səsvermə zamanı bir səsə malikdir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

9.3. Peşə birliyinin idarə heyətinin səlahiyyətlərinə aşağıdakı məsələlər aiddir :

9.3.1. Peşə birliyinin standart və qaydalarının təsdiq olunması, ona dəyişikliklərin edilməsi;

9.3.2. Peşə birliyinin işçi orqanlarının yaradılması və fəaliyyətlərinin həyata keçirilmə qaydalarının təsdiq olunması;

9.3.3. Peşə birliklərinin mühasibat uçotu və maliyyə hesabatının aparılması vəziyyətinin öyrənilməsi üçün auditin cəlb olunması haqqında qərarların qəbul edilməsi;

9.3.4. Kompensasiya fondunun vəsaitlərinin idarə olunması ilə bağlı qərarların qəbul edilməsi,

9.3.5. Nizamnamə ilə müəyyən olunmuş digər məsələlərin həlli.

3-cü fəsil

PEŞƏ BİRLİKLƏRİNİN FƏALİYYƏTİNİN ƏSASLARI

Maddə 10. Peşə birliyinin əsas funksiyaları

10.1. Peşə birliyinin əsas funksiyaları aşağıdakılardır:

10.1.1. sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyünə dair tələbləri, o cümlədən peşə birliyinin üzvlüyünə daxil olmaq üçün tələbləri müəyyən etmək;

10.1.2. öz üzvləri barəsində bu Qanun və peşə birliyinin daxili sənədləri ilə nəzərdə tutulmuş intizam tənbeh tədbirlərini tətbiq etmək;

10.1.3. müvafiq peşələr üzrə yeni standartların hazırlanmasında və mövcud standartların təkmilləşdirilməsində iştirak etmək, onların yerinə yetirilməsi üzrə monitorinqini həyata keçirmək;

10.1.4. müvafiq sahələr üzrə istehsal edilən məhsulların və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılması ilə bağlı bu Qanun və peşə birliyinin nizamnaməsində müəyyən edilmiş qaydada tədbirlər görmək;

10.1.4. peşə birliyinin üzvləri arasında, eləcə də peşə birliyi ilə onların üzvlərinin mallarının (iş, xidmət) istehlakçıları, digər şəxslər arasında yaranan mübahisələrin həlli üçün tədbirlər görmək;

10.1.5. peşə birliyinin Nizamnaməsi və ya ümumi yığıncağın qərarı ilə təsdiq olunmuş digər sənədlər ilə müəyyən olunmuş qaydada peşə birliyi üzvlərinin təqdim etdiyi məlumatlar əsasında öz üzvlərinin fəaliyyətinin təhlilini həyata keçirmək;

10.1.6. birlik üzvlərinin dövlət və yerli özünüidarəetmə orqanları ilə münasibətdə maraqlarını müdafiə etmək;

10.1.7. birlik üzvlərinin və işçilərinin peşə təlimini təşkil etmək;

10.1.8. öz üzvlərinin fəaliyyətinin məlumat açıqlığını təmin etmək, bu Qanun və peşə birliyinin daxili sənədləri ilə müəyyən edilmiş qaydada bu fəaliyyət haqqında məlumatı dərc etmək.

Maddə 11. Peşə birliyinin hüquqları

11.1. Bu Qanunun 10.1-ci maddəsi ilə müəyyən olunmuş əsas funksiyalara müvafiq olaraq peşə birliyi öz fəaliyyətini həyata keçirərkən aşağıdakı hüquqlara malikdir:

11.1.1. peşə birliklərinin mənafeləri ilə bağlı Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi aktlarının layihələrinin, müvafiq dövlət proqramlarının müzakirəsində iştirak etmək və təkliflər irəli sürmək;

11.1.2. peşə birliyinin öz funksiyalarını səmərəli yerinə yetirməsi üçün zəruri olan istənilən məlumatı dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarından qanunla müəyyən olunmuş qaydada sorğu yolu ilə əldə etmək;

11.1.3. sahibkarlıq və ya peşə fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, qanunla nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Maddə 12. Peşə birliyinin vəzifələri

12.1. Bu Qanunun 10.1-ci maddəsi ilə müəyyən olunmuş əsas funksiyalara müvafiq olaraq peşə birliyi öz fəaliyyətini həyata keçirərkən aşağıdakı vəzifələrə malikdir:

12.1.1. Peşə birliyinin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirmək;

12.1.2. Peşə birliyinin daxili idarəetmə fəaliyyətinin bu Qanuna və digər qanunvericilik aktlarına, o cümlədən peşə birliyinin nizamnaməsinə uyğun həyata keçirilməsini təmin etmək;

12.1.3. Dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət və sorğularını vaxtında cavablandırmaq, həmçinin qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;

12.1.3. Dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət və sorğularını vaxtında cavablandırmaq, həmçinin qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;

12.2. Peşə birliyi maraqların toqquşmasına səbəb olan fəaliyyəti həyata keçirməməli və bu cür hərəkətləri etməməlidir.

Maddə 13. Peşə birliyi barədə məlumatların açıqlanması

13.1. Peşə birliyi kütləvi informasiya vasitələrində dərc olunma və (və ya) İnternet informasiya ehtiyatlarında yerləşdirilmə yolu ilə aşağıdakı məlumatları açıqlayır:

13.1.1. öz üzvləri haqqında;

13.1.2. üzvlüyünü dayandırmış üzvlər və üzvlüyün dayandırılmasının əsasları haqqında;

13.1.3. birlik üzvlüyünə qəbul haqqında;

13.1.4. peşə birliyi üzvlərinin onlar tərəfindən istehsal edilmiş malların (işin, xidmətin) istehlakçıları qarşısında məsuliyyətlərinin təmin olunmasının şərtləri, üsulları və qaydası haqqında;

13.1.5. peşə birliyinin orqanlarının strukturu və səlahiyyətləri haqqında;

13.1.6. peşə birliyinin kompensasiya fondunun əmlakının tərkibi və dəyəri haqqında;

13.1.7. peşə birliyi üzvlərinə və ya onun işçilərinə tədris nəticələrinə görə verilmiş sənədlər haqqında;

13.2. peşə birliyi birlik üzvlərinin peşə və kommersiya sirrini təşkil edən məlumatlar istisna olmaqla qanunvericilik və peşə birliyinin daxili sənədləri ilə müəyyən edilmiş qaydada öz fəaliyyəti və ya üzvlərinin fəaliyyəti haqqında digər məlumatları da açıqlaya bilər.

13.3. peşə birliyi məlumatları dövlət və yerli özünüidarəetmə orqanlarına qanunla müəyyən olunmuş qaydada təqdim edir.

13.4. peşə birliyi öz üzvləri qarşısında onlara aid olan məlumatların qeyri-qanuni istifadəsinə görə məsuliyyət daşıyır.

Maddə 14. Peşə birliyi üzvləri barəsində intizam tənbeh tədbirlərinin tətbiq olunması

14.1. İntizam tənbeh tədbirlərinin tətbiq olunması haqqında işlərə baxılması qaydası peşə birliyi üzvlərinin ümumi yığıncağı tərəfindən müəyyən olunur. Peşə birliyi üzvlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlərə peşə birliyinin daxili sənədləri ilə müəyyən olunmuş qaydada baxılır.

14.2. Peşə birliyi üzvlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlərə həmin şikayətləri göndərən şəxslərin və barələrində intizam tənbehi ilə bağlı araşdırma aparılan peşə birliyi üzvlərinin iştirakı ilə baxılır.

14.3. Peşə birliyinin İdarə heyəti aşağıdakı intizam tənbeh tədbirlərindən birinin tətbiq olunması haqqında qərar qəbul etmək hüququna malikdir:

14.3.1. peşə birliyi üzvünə xəbərdarlıq edilməsi;

14.3.2. peşə birliyi üzvünün bir illik müddətə səsvermə hüququndan məhrum edilməsi;

14.3.3. şəxsin peşə birliyi üzvlüyündən çıxarılması;

14.4. Bu Qanunun 14.3.1 və 14.3.2-ci maddələrində nəzərdə tutulmuş qərar sadə səs çoxluğu ilə, 14.3.3-cü maddəsində nəzərdə tutulmuş qərar üzvlərin 2/3 hissəsinin səsi çoxluğu ilə qəbul olunur və qəbul edildiyi andan qüvvəyə minir.

14.5. Peşə birliyi üzvü barəsində intizam tənbeh tədbirlərinin tətbiq olunması haqqında qərarın surəti qərarın qəbul edildiyi gündən iki iş günü ərzində peşə birliyi üzvünə, eləcə də şikayət vermiş şəxsə göndərilir.

Maddə 15. Peşə birliyinin hərəkətlərindən (hərəkətsizliyindən), onun idarəetmə orqanlarının qərarlarından şikayətin verilməsi

Peşə birliyi üzvünün hüquqları və qanuni maraqları peşə birliyinin idarəetmə orqanlarının qərarları, və (və ya) onun işçilərinin hərəkətləri (hərəkətsizlikləri) nəticəsində pozulduqda, peşə birliyi üzvü bu cür hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

Maddə 16. Peşə birliyinin, onun üzvlərinin və vəzifəli şəxslərinin məsuliyyəti

16.1. Peşə birliyinin, onun üzvlərinin və vəzifəli şəxslərinin peşə fəaliyyəti istiqaməti üzrə bazara qanunsuz təsir göstərməsi, qanunla qorunan rəqabət mühitinin məhdudlaşdırılması və ya pozması, müvafiq məhsul və xidmətlərin istehlakçılarının qanuni maraqları əleyhinə hərəkətlər (hərəkətsizlik) etməsi, eyni məhsul və xidmətlər üzrə qıtlığın yaranmasına və süni qiymət artımına şərait yaratması və bu məqsədlə sövdələşmələrə yol verməsi qadağandır. Belə hallara yol vermiş peşə birliyi, onun üzvləri və vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

4-cü fəsil

PEŞƏ BİRLİYİNİN ƏMLAKI VƏ ÜZVLƏRİN ƏMLAK MƏSULİYYƏTİNİN TƏMİN OLUNMASI

Maddə 17. Peşə birliyinin əmlakının formalaşma mənbələri

17.1. Peşə birliyinin əmlakının formalaşma mənbələri aşağıdakılardır:

17.1.1. peşə birliyi üzvləri tərəfindən müntəzəm və birdəfəlik ödənilən vəsaitlər (daxil olma haqqı, üzvlük haqqı və könüllü ianələr);

17.1.2. açıqlanması ödənişli əsasda həyata keçirilə bilən məlumatın təqdim olunması üzrə xidmətlərin göstərilməsi nəticəsində əldə olunan gəlir;

17.1.3. sahibkarlıq fəaliyyəti, peşə birliyi üzvlərinin kommersiya və ya peşəkar maraqları ilə bağlı təlim və tədris xidmətlərinin göstərilməsi nəticəsində əldə olunan gəlir;

17.1.4. pul vəsaitlərinin bank depozitlərində yerləşdirilməsi nəticəsində əldə olunan gəlir;

17.1.5. qanunla qadağan olunmayan digər mənbələr.

17.2. Peşə birliyi üzvləri tərəfindən müntəzəm və birdəfəlik ödənilən vəsaitlərin daxil olma qaydası qanunvericiliyin tələblərinə uyğun olaraq peşə birliyinin daxili sənədləri ilə müəyyən olunur.

Maddə 18. Kompensasiya fondu

18.1. Peşə birliyi öz üzvlərinin istehsal etdiyi malların (işlərin, xidmətin) istehlakçıları və digər şəxslər qarşısında əmlak məsuliyyətinin təmin etmək məqsədi ilə kompensasiya fondu yaradır.

18.2. Peşə birliyi üzvlərinin Kompensasiya fonduna ödəmələri pul formasında təmin edilir.

18.3. Kompensasiya fondunun vəsaitlərinin qorunması, artırılması və investisiya məqsədləri ilə istifadəsinə nəzarət peşə birliyinin idarə heyəti tərəfindən həyata keçirilir.

18.4. Kompensasiya fondunun vəsaitlərinin istifadəsi və sərmayə qoyulması nəticəsində əldə olunmuş gəlir kompensasiya fondunun artırılmasına və kompensasiya fondunun vəsaitlərinin sərmayə qoyulmasının lazımi şərtlərinin təmin olunması ilə bağlı xərclərin ödənilməsinə yönəldilir.

18.5. Kompensasiya fondundan ödəmələrin həyata keçirilməsinin əsasları və qaydaları peşə birliyi üzvlərinin ümumi yığıncağı ilə müəyyən olunur.

18.6. Peşə birliyi üzvlərinin onların istehsal etdiyi malların (iş, xidmət) istehlakçıları və digər şəxslər qarşısında əmlak məsuliyyətinin təmin olunması məqsədləri ilə ödəmələr istisna olmaqla kompensasiya fondundan ödəmələrin həyata keçirilməsinə yol verilmir. Peşə birliyi üzvlərinə ödəniş haqlarının geri qaytarılmasına yol verilmir.

18.7. Peşə birliyinin öhdəlikləri üzrə, o cümlədən peşə birliyi üzvünə vurulmuş ziyanın ödənilməsi haqqında öhdəliklər üzrə cərimələr peşə birliyinin kompensasiya fondunun əmlakına qoyula bilməz.

18.8. İdarə heyəti Kompensasiya fondunun fəaliyyətinin təşkili ilə bağlı aşkarlığı, hesabatlılığı və şəffaflığı təmin edir.

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.